

İLHAM ƏLİYEV ordunu gücləndirməkdə davam edir

Prezident İlham Əliyev İtalyanın "Leonardo" şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib



Əvvəl 1-ci sah.

AZƏRTAC xəbər verir ki, tədbirdə İtalyanın müdafiə naziri Quido Krosetti, İtalyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Cirielli, "Leonardo" şirkətinin prezidenti Stefano Pontekorvo iştirak ediblər.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi report verdi.

Dövlətimizin başçısına təyyarənin taktiki-texniki xüsusiyyətləri, istismarı və digər göstəriciləri barədə məlumat verildi. Bildirlidi ki, təyyarə müraciətənən cəgərətənən təyyarənin hərbi nəqliyyat şəraitində hom mədəfi, həm də mülki müdafiə tapşırıqlarını yerinə yetirməyə qadır.

"C-27J Spartan" tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərinin və yüksəklerin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi omaliyyatlarında istifadə olunacaq.



COP29-un sədri olaraq Azərbaycan dünya ölkələri arasında həmrəyliyin qurulmasına öz töhfəsini verəcək

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktoru qəbul edib

Əvvəl 1-ci sah.

Bildirdi ki, ölkəmiz qlobal iqlim deyişiklikləri məsələsinin müzakirəsi baxımında bütün dünyadan təpəldiyi bir mərkəzə çevriləcək. O vurğuladı ki, Azərbaycanda keçiriləcək COP29 çox vacibdir. Belə ki, burada iqlim deyişikliyi ilə əlaqədar istor maliviyə, ister şəffaflıq hesablarının təqdim olunması və digər parametrlər nöqtəyi-nazorəndən çox ciddi və ömaliyətlerin qəbul edilməsi gözlənilir.

Azərbaycanın COP29-a evsahibliyi etməsinin, həqiqətən də, ölkəmizin iqlim deyişikliyi məsələsinde liderliyinin təcəssümü və nümunəsinin olduğunu deyən qonqaq "Troyka" mexanizminin yaradılmasının çox vacib bir addım kimi deyərləndirdi və bu müdrik qərara görə təbriklərini çatdırı.

Inger Anderson oləvəti etdi ki, dünya qazıntı yanaçığında yeni yanacaq növbəni doğru kecid prosesindən ibarət. O dedi ki, buna görə də neft və qaz ixrac edən ölkələrin təqib olunması cəhdələri ədalətli deyil və şəxson buna ədaləti hesab etmir. Qonqaq vurğuladı ki, dünyada hər bir insanın bu cür enerji formasına etibarlıdır.

Azərbaycanın yaşılı iqlim və yaşılı kecid nöqtəyindən qotu siyasi iradə nümayis etdirdiyini vurğulayan Inger Anderson metan öhdəliyi, dekarbonifikasiya, neft və qaz sonayesinin modernləşdirilməsi istiqamətində ölkəmizdə atılan addımların ömali olduğunu qeyd etdi.

Azərbaycanın yaşılı iqlim və yaşılı kecid nöqtəyindən qotu siyasi iradə nümayis etdirdiyini vurğulayan Inger Anderson metan öhdəliyi, dekarbonifikasiya, neft və qaz sonayesinin modernləşdirilməsi istiqamətində ölkəmizdə atılan addımların ömali olduğunu qeyd etdi.

Azərbaycanda milli səviyyədə otrəf mühit istiqamətində həyata keçirilən tədbirləri çox təqib edərək

buna görə təbriklərini çatdırın qonaq xüsusi rəqəmsal əsaslı və "ağlı kənd təsərrüfatı" konsepsiyanının inkişaf etdirilməsi, tullantıların idarə edilməsi, otrəf mühitin, Xəzər dənizinin ekoloji mühitinin və biomüxtəlifliyinin qorunması və digər istiqamətlərdə ölkəmizdə həyata keçirilən tədbirləri, Azərbaycanda bu ilin "Yaşlı dünya namına hemroylik ilə" elan edilməsinə yüksək qiymətləndirdi.

İnger Anderson ölkəmizə səfəri çərçivəsində otrəf mühit sahəsində fəaliyyət göstəren gənclər təşkilatı - IDEA-nın otrəf mühit könüllüləri və gəncləri ilə görüşdüyü, Şirvan milli qoruğunda olduğunu mənimləngəndən təsdiq etdi.

Rəhbərlik etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsini bildirən qonqaq 2026-ci il iyunun 5-də Dünya Ətraf Mühit Günü münasibəti UNEP-in xətti ilə Azərbaycanda Dünya Ətraf Mühit Gününlük keçiriləcəyini və bunun da qlobal miqyasda otrəf mühit baxımından on yaxıb tədbirləndən biri olduğunu dedi.

Xoş sözlər görə minnətdarlıq edən Prezident İlham Əliyev UNEP-in ilə Azərbaycan arasında əməkdaşlıqla, Inger Andersonın regionlarımıza səfər edərək oradakı ekomühitlə tanış olmasından və gənclərə görüsündən məmənluğunu bildirdi.

Azərbaycanın neft və qaz ixrac edən ölkə olmasına baxmayaq, "yaşılı enerji" kecid sahəsində planlarına toxunan dövlətimizin başçısı dedi ki, bu, siyasi iradəmizin olduğunu göstərir.

Prezident İlham Əliyev 200-ə yaxın dövlətin Azərbaycanın COP29-a sədrliyini yekdilliklə dəstək-

ləməsinə ölkəmizə olan etimadın göstəricisi kimi dəvərləndirdi.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan COP29-un sədri olaraq dünya ölkələri arasında körpüllərin, etimadın və həmrəyliyin qurulmasına öz töhfəsinə ölkəmizdən həyata keçirilən tədbirləri, Azərbaycanda bu ilin "Yaşlı dünya namına hemroylik ilə" elan edilməsinə yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz Global Cənubu təmsil edir və 2019-2023-cü illərdə Qoşulmama Hərəkatının sədri olan və Avropa İttifaqı ölkələri ilə da yaxşı əlaqələrə malik Azərbaycan Global Cənubla Qlobal Şimal arasında da iqlim deyişikliyi mövzusunda həmrəyliyin gücləndirilməsi prosesində öz töhfəsini verəcək.

Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmiz kiçik ada dövlətlərinin problemlərini prioritət istiqamətlərə baxıb kimi müəyyən edib və "Troyka" çərçivəsində digər homşularla bu məsələ ilə bağlı da yaxından işləyir.

Azərbaycanın özünün də iqlim deyişikliyi problemlərindən eziyyət çəkdiyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, bir dövrə Azərbaycanda quraqlıq halları, yağıntının miqdarının azalması baş veriridə, son dövrlərdə yağıntının miqdarının artlığı müşahidə olunmadı.

Səhəbət zamanı tullantıların idarə olunması, Xəzər dənizinin otrəf mühit məsələləri, onun suyunun azalması və bu istiqamətdə daha sistemli işin, həmçinin əməkdaşlığın həyata keçirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycan-İtaliya əlaqələrinin tarixində əlamətdar gün

Prezident İlham Əliyev İtalyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



Əvvəl 1-ci sah.

Dövlətimizin başçısı İtalyanın çox inkişaf etmiş hərbi-texniki sənayeyə malik olduğunu vurgulayaraq, təqdim olunan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsinin Azərbaycana gətirilməsini əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyrəndirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə İtalyanın bir çox sahələrdə strateji torəfdən kimi fəaliyyət göstərdiyini deyərək, Avropa məkanında ticarət əlaqələrimizin böyük hissəsinin İtalyanın payına düşdürüyü və ticarət dövriyəyə 15 milyard dolları ödəyənini bildirdi. Dövlətimizin başçısı bir çox İtalya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və bir sıra layihələrdə iştirakını məmənluqla qeyd etdi.

Neft-qaz sahəsindəki əməkdaşlığımızın təkər ölkələrimiz üçün deyil, bütün Avropa məkanı üçün önmə dasidığını bildirən Prezident İlham Əliyev bunun inkişafının təməlində güclü siyasi əlaqələrin dayandığı vurğuladı və "Azərbaycan Respublikası ilə İtalya Respublikası arasında strateji torəfdəşliq haqqında"

Birgə Boyannamənin bu əlaqələrin əsasını təşkil etdiyini dedi.

Dövlətimizin başçısı bu il Azərbaycanda keçiriləcək COP29-a hazırlıqla bağlı da ölkərimizin six tomasda olduğunu vurğuladı.

Azərbaycan Prezidenti əməkdaşlığımızın digər sahələri də obatə etdiyini deyərək, tohsil sahəsində əlaqələrə toxundu və qeyd etdi ki, İtalya-Azərbaycan Universiteti faktiki olaraq fəaliyyətə başlayıb, bu universitet üçün hazırlıya yeni müəsti bina və tohsil kompleksi inşa edilir.

Dövlətimizin başçısı əlaqələrimizden bundan sonra da genilənecəyinə eminləyin bildirdi.

Qəbulə görə minnətdarlığının ifadə edən İtalyanın müdafiə naziri Quido Krosetti 26 iyun - Səlahi Qüvvələr Günü münasibətilə dövlətimizin başçısına tebriklerini təqdim etdi.

Qonqaq Azərbaycan Prezidenti ilə əvvəlki görüşünə məmənluqla xatırladı.

Ölkəmizə böyük nümayəndə heyəti ilə gələninin və İtalyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Ciriello ilin burada olmasının önməni qeyd edən Quido Krosetti müdafiə sonayesi sahəsində əməkdaşlığımızın başlanmasından məmənluğunu bildirdi.

Azərbaycan Prezidenti Asiya İnkışaf Bankının dəstəyini yüksək qiymətləndirir

Prezident İlham Əliyev Asiya İnkışaf Bankının prezidentini qəbul edib



Əvvəl 1-ci sah.

güclü iqtisadi bağlandıının yaradılması ilə əlaqədar qarşımıza yeni məqsədlər və çəqiricilər durur. Dövlətimizin başçısı bu baxımdan Asiya İnkışaf Bankı ilə məvcud somerəli əməkdaşlığın davam etdirilməsi məqsədi və yenidən istiqamətlərin müeyyənləşdirilməsinin vacibliyini vurğuladı.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan COP29-un sədri olaraq dünya ölkələri arasında körpüllərin, etimadın və həmrəyliyin qurulmasına öz töhfəsinə ölkəmizdən həyata keçirilən tədbirləri, Azərbaycanda bu ilin "Yaşlı dünya namına hemroylik ilə" elan edilməsinə yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı xüsusi Azərbaycan többi qazının nəqli edilməsi layihələrinin Avropa maliyyə institutları torəfdən böyük məqsədlərə malik Azərbaycan Global Cənubla Qlobal Şimal arasında da iqlim deyişikliyi mövzusunda həmrəyliyin gücləndirilməsi prosesində öz töhfəsini verəcək.

Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmiz kiçik ada dövlətlərinin problemlərini prioritet istiqamətlərə baxıb kimi müəyyən edib və "Troyka" çərçivəsində digər homşularla bu məsələ ilə bağlı da yaxından işləyir.

Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmiz Global Cənubu təmsil edir və 2019-2023-cü illərdə Qoşulmama Hərəkatının sədri olan və Avropa İttifaqı ölkələri ilə da yaxşı əlaqələrə malik Azərbaycan Global Cənubla Qlobal Şimal arasında da iqlim deyişikliyi mövzusunda həmrəyliyin gücləndirilməsi prosesində öz töhfəsini verəcək.

Qonqaq 2020-ci ildə COVID-19 pandemiyası dövründə videokonfrans formatında görüşü də məmənluqla xatırladı.

O, dövlətimizin başçısını seçkilərində qoləbəsi münasibətilə töbrik edərək gələcəkdə də Azərbaycanın əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.

Səhəbət zamanı "Şimal-Cənub" demir yolu layihəsi ilə bağlı əməkdaşlıq məsələlərə toxunulur, Mərkəzi Asiya dövlətlərinin nəqliyyat sahəsində Azərbaycanla əlaqələrinin dəha da genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.

Azərbaycan-Ukrayna əlaqələrinin inkişafından məmənunluq ifadə olunub

İyunun 27-də Milli Məclisin Sədri Sahibə Qafarova Ukraynanın ölkəmizə yeni təyin olunmuş səfiri Yuriy Husyevlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsindən bildirilib ki, səfiri Azərbaycan parlamentində salamlamağıdan memənunluğunu bildirən Milli Məclisin Sədri onu bu vəzifəyə təyin edilməsinə görə tövərik edib, diplomatı gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti, ölkələrimizin müstəqilliklərini bərpa etməsindən ötürə dövründə müxtəlif sahələrdə əlaqələrin inkişafından məmənunluq ifadə olunub, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, mədəni, mənəvi bağların əhəmiyyətindən danışılıb.



Səhəbat zamanı dövlət başçılığımızın qarşılıqlı səfərləri, beynəlxalq teşkilatlar çərçivəsində görüşləri barədə danişılıb. Bildirilib ki, iki ölkə arasında mövcud olan dostluq münasibətlərənən, mədəni, mənəvi bağların əhəmiyyətindən danışılıb.

Qeyd edilib ki, ölkələrimiz həm ikitorəli əsasda, həm də beynəlxalq teşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirlər. Eyni zamanda parlament soviyyəsinə də bu əməkdaşlıq mövcudur. Parlament nümayəndələr qarşılıqlı parlamentlərərə dəstluq qrupları fəaliyyət göstərir.

Görüşdə mədəniyyət və digər sahələrdə da əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, indiyən Azərbaycan və Ukrayna arasında imzalannmış çoxsaylı sonəldərin əhəmiyyəti vurğulanıb.

Səhəbat zamanı səfir Yuriy Husyev Ukraynaya göstərdiyi humanitar yardımılara görə Azərbaycana töşəkkür kürbəriliyib, iki ölkə arasında münasibətlərin dəhədində inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətən qeyd edib.

Görüşdə İqlim Deyişiğiyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasına (COP29) Ukraynanın fəal dəstək göstərmişindən məmənunluq ifadə olunub.

Səhəbat zamanı qarşılıqlı maraq doğuran bir sərədə digər məsələlərə dair də geniş fikir mübadiləsi aparılıb.

"Azərbaycan"

Hikmət HACIYEV: "Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə revansızım xülyalarından tamamilə əl əsərməyi tövsiyə edirik"

Ermənistan Təhlükəsizlik Şurasının katibinin bu açıqlaması əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin mögləbiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yuxmaq və özünə bərəət qazanmaq cəhdindən başqa bir şey deyildir.

AZERTAC xəbor verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibinin Qarabağın guya Rusiya tərəfindən Azərbaycana verilməsi ilə bağlı iddiəsinə münasibət bildirərək deyib.

Hikmət Hacıyev deyib: "Azərbaycan Orduyu döyüş meydanında öz sözünü deyərək, şəhid vərərələr Ermənistan ordusunu 44 günlük Vətən müharibəsində mögləb edib, mütləq hərbi qəloboğlu qazanıb, Ermənistanın 30 il davam edən hərbi işğalın son qoyub və Ermənistanı kapitulyasiya aktını imzalamağa möcbur edib. Ermənistan rəhbərliyi ordu sıralarında 10000 nəfərdən artıq fararın olduğunu özü etiraf edib. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri noticosunda 23 saatdan az bir müddətə Azərbaycanın qarşısında qeyri-qanuni qalmadıqda davam edən Ermənistan ordusunun qalıqları tərk-silah edilib və Qarabağ tam azad edilib.



Ümumən Ermənistan ordusunun 5 milyard ABŞ dollarından artıq dəyəri olan silah və sursat məhv edilib və ya qonimat götürülüb.

Həm 44 günlük Vətən müharibəsi, həm də antiterror tədbirləri bir çox dönya ölkələrinin hərbi akademiyalarında unikal hərbi əməliyyatlar olaraq öyrənilir.

Təsəssüfə qeyd etmək istərdik ki, bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə həlo de revansızım xülyalarının qalmasını təzahürür. Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslər tarixi səhvləri yenidən tekrləməməq üçün revisio-nizm və revansızım xülyalarından tamamilə olmamışdır. Təsəssüfə qeyd etmək istərdik ki, bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə həlo de revansızım xülyalarının qalmasını təzahürür. Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslər tarixi səhvləri yenidən tekrləməməq üçün revisio-nizm və revansızım xülyalarından tamamilə olmamışdır.

Liviya daim Azərbaycanın ərazi bütövlüyünə dəstək verib

Milli Məclisin Sədri Sahibə Qafarova Liviya Dövlətinin Azərbaycan Respublikasında səfiri Ali Saləm Nasiri qəbul edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsindən bildirilib ki, səfiri Liviya daim ərazi bütövlüyünə dəstək nümayiş etdirir. Həm işğal dövründə, həm də işğaldan sonra Liviya daim ölkəmizin ərazi bütövlüyünə dəstək verib.

Səhəbat zamanı Qoşulma Mərəkəti və İslam Mərəkəti arasında əlaqələrin mövcudluqdan danışılıb.



Əməkdaşlıq Teşkilatı çərçivəsində də əməkdaşlığın yüksək soviyyəsində razılıq ifadə olunub. Liviya tərəfindən Qoşulma Mərəkəti çərçivəsində keçirilən görüşlərde yüksək soviyyədə təmsil olunması məmənunluqla qeyd olunub.

Görüşdə parlamentlərimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm mexanizmlərdən biri də Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulma Mərəkəti Parlament Şöbəsidir. Spiker Sahibə Qafarova Parlament Şöbəsinin fealiyyəti haqqında diplomata məlumat verib. Bildirilib

ki, Liviya parlamenti şöbənin tədbirlərindən istirak edir. Qeyd olunub ki, Liviya Nümayəndələr Palatasının sədrinin 1-ci müavini Fouzi Salim şöbənin Bakı Konfransında istirak edib və bu tədbirdə Afrika Qrupundan Parlament Şöbəsi sədrinin müavini seçilib.

Görüşdə Ali Saləm Naser 26 İyun - Silahlı Qüvvələr Günü münasibətlərə təbliğatçıları çatdırıb. O, səfiri kimi fealiyyəti dövründə ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin möhkəmənləşmə istiqamətində seydlərini əsirgəməyəcəyini söyləyib. Diplomat Azərbaycanın həm Qoşulma Mərəkəti sədrliyi dövründə, həm də digər mühüm beynəlxalq teşkilatlarda fəaliyyəti çərçivəsində həyata keçirdiyi mühüm tədbirlərin şəhərini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair də fikir mübadiləsi aparılıb.

"Azərbaycan"

Elm və təhsil komitəsinin yaz sessiyasında 7 iclası keçirilib

İyunun 27-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsindən bildirilib ki, iclasda Elm və təhsil komitəsinin 2024-cü ilin yaz sessiyası ərzində fəaliyyəti barədə hesabat muzakirə edilib.

Komitənin sədri Bəxtiyar Əliyev dəqiqətə çatdırıb ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, iclaslarda 12 məsələye baxılıb. O, komitənin müzakirəsindən keçen qanun layihələrinin elm və təhsil sahəsində həyata keçirilən uğurlu islahatların hüquqi bazasının möhkəmləndirilməsinə xidmet etdiyini söyləyib. Qeyd olunub ki, hesabat dövründə komitə sedri və üzvləri bir sərənətəkiliyi və beynəlxalq soviyyəli tədbirlərdə iştirak ediblər, təmsil olunduqları parlamentlərə əlaqələr üzrə işçi qrupları, beynəlxalq teşkilatların nümayəndələri ilə görüşlər keçiriblər. Diqqətə çatdırılıb ki, hesabat dövründə komitənin hesabat dövründə məhsuldar fəaliyyət göstərməsindən danışılıb. Müzakirələrin sonunda komitə üzvləri 2024-cü ilin yaz sessiyası ərzində Elm və təhsil komitəsində görülülmüş işləri qənaətboxş sayıblar.

"Azərbaycan"

Milli Məclisdə ÜST nümayəndəsi ilə görüş

İyunun 27-də Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisi Péyvəndə qarşısı alına bilən xəstəliklər bölməsinin mütəxəssisi Ludmila Mosinanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsindən bildirilib ki, Səhiyyə komitəsinin sədrı Əlihaman Əmirələyev, Péyvəndə qarşısı alına bilən xəstəliklər bölməsinin mütəxəssisi Ludmila Mosinanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Komitə sədri Səhiyyə sahəsində qanunvericilik bazasının təkmilləndirilməsi ilə bağlı addımların atıldıqını da qeyd edib.

Səmimi qəbulə görə təşəkkürün bilər. ÜST-nin Avropa üzrə Regional Ofisi Péyvəndə qarşısı alına bilən xəstəliklər bölməsinin mütəxəssisi Ludmila Mosina deyib ki, görüşün məqsədi qlobal miqyasda ciddi problemlərdən olan uşaqlıq boyunca xorçəngi və Azərbaycanda onuna mübarizə sahəsində tədbirlərin görülməsi.

"Azərbaycan"

mosi ilə bağlı müzakirələrin aparılmasıdır. O, qadınlar arasında yayılan və bezi həllərdə ölümə nəticələnən bu xəstəliklərə böyük bezi statistik göstəriciləri diqqətə çatdırıb. ÜST nümayəndəsi bunun yaşılmasının qarşısını alımması üçün profilaktik tədbirlərin əhəmiyyətindən, xəstəliklərə mübarizədə insan papilloma virusuna (İPV) qarşı Péyvəndin töbətinqin vacibləndirilən danışılıb.

Ludmila Mosina İPV-qarşı Péyvənd təbliğatçıları ilə bağlı bir sərənətəkiliyi və müsbət nəticələrin əldə edildiyini bildirib. O, Azərbaycanda da İPV-qarşı Péyvəndlərinə aparılması və ölkə vətəndaşlarının bundan faydalananın önemini olduğunu deyib.

Səhəbat zamanı Səhiyyə komitəsinin sədr müavini Rəsəd Mahmudov, üzvləri Kamila Əliyeva, Müşfiq Məmmədli, İlham Məmmədov, Kamaləddin Qafarov, ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmançı məsələnin aktuallığını qeyd ediblər, xəstəliklərinin inqilabının əsaslı faktorlarından fəaliyyətən təsdiq etdilər.

Səhəbat zamanı Səhiyyə komitəsinin sədr müavini Rəsəd Mahmudov, üzvləri Kamila Əliyeva, Müşfiq Məmmədli, İlham Məmmədov, Kamaləddin Qafarov, ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmançı məsələnin aktuallığını qeyd ediblər, xəstəliklərinin inqilabının əsaslı faktorlarından fəaliyyətən təsdiq etdilər.

Səhəbat zamanı Səhiyyə komitəsinin sədr müavini Rəsəd Mahmudov, üzvləri Kamila Əliyeva, Müşfiq Məmmədli, İlham Məmmədov, Kamaləddin Qafarov, ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmançı məsələnin aktuallığını qeyd ediblər, xəstəliklərinin inqilabının əsaslı faktorlarından fəaliyyətən təsdiq etdilər.

Səhəbat zamanı Səhiyyə komitəsinin sədr müavini Rəsəd Mahmudov, üzvləri Kamila Əliyeva, Müşfiq Məmmədli, İlham Məmmədov, Kamaləddin Qafarov, ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmançı məsələnin aktuallığını qeyd ediblər, xəstəliklərinin inqilabının əsaslı faktorlarından fəaliyyətən təsdiq etdilər.

COP29 Məlumat Mərkəzi ziyanətçilərin istifadəsinə verildi

Bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransında hazırlanmış istiqamətlərinən biri də bu sahədə şəhəlin ekoloji maarifləndirilməsidir. İctimaiyyətin bu mətbəbə iqlim konfransından gizləntilərinin, eləcə də iqlim dayışmalarının təsirləri kimi müxtəlif önməli mövzular da məlumatların ələtənlığının təmin edilməsi məqsədi COP29 Məlumat Mərkəzi yaradılıb.

AZERTAC xəbor verir ki, iyunun 27-də Dənizkənarı Bulvar İdarəsinin destəyi ilə Bakı bulvarında keşirilən açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti, Azərbaycanın ekologiya və təbiə sərvətlərin naziri Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Norman Carcalova, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov, eləcə də ölkəmizdən səfərdə BMT Baş katibinin müavini və Ətraf Mühit Proqramının (UNEP) icraçı direktori İnger Andersen istirak ediblər.



lər. Ziyarətçilər xüsusi elektron platforma vasitəsilə eləburadaca ianə edərək ağac ökmək imkanından yararlanıla, karbon kalkulyatoru vasitəsilə isə gündəlik həyat tərzi noticosunda emələ gələn karbon ayaq izlərini ölçə və homin noticosunun minimalləşdirilməsi üçün atılmalıdır. Ziyarətçilər xüsusi elektron platforma vasitəsilə eləburadaca ianə edərək ağac ökmək imkanından yararlanıla, karbon kalkulyatoru vasitəsilə isə gündəlik həyat tərzi noticosunda emələ gə



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA



Mərkəzi Seçki Komissiyasının icası



Məzahir Pənahovun sədrliyi ilə iyunun 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) icası keçirilib.

AZƏRTAC xəbər verir ki, övvəlcə MSK-nin 2024-cü il mayın 27-də keçirilən icasının protokolu təsdiq edilib.

Sonra "Azərbaycan Respublikasının Ağdərə rayonunu yaradılması haqqında" 2023-cü il 5 dekabr tarixli Qanunla əlaqədar olaraq bəzi seçki dairələrinin hüdudlarında dəyişiklik edilmiş məsələsinə baxılıb.

Komissiya sözügedən qanunu vo Seçki Məccəlisinin teleblərini əsas götürürək, habelə yerli vo digər sərait nozora alımaqla seçicilər üçün maksimum olvırıslı sərait yaradılmışın zorluluğunu diqqətən saxlayaraq 96 sayılı Goranboy, 97 sayılı Tərtər-Naftalan-Goranboy, 118 sayılı Ağdam şəhər, 119 sayılı Ağdam kənd və 124 sayılı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin hüdudlarında vo adlarında qismən dəyişikliklər olunmasına qorar verib. Qorara osasən, yuxarıda qeyd edilən seçki dairələri müvafiq olaraq 96 sayılı Goranboy-Naftalan, 97 sayılı

Tərtər-Ağdərə-Goranboy, 118 sayılı Ağdam-Xocalı, 119 sayılı Ağdam və 124 sayılı Şuşa-Ağdam-Xocavənd seçki dairələrinin yaradılması sxemi vo onun qrafik təsviri təsdiq edilmişdir.

İçəsindən qorara osasən, yuxarıda qeyd edilən seçki dairələri müvafiq olaraq 96 sayılı Goranboy-Naftalan, 97 sayılı

Tərtər-Ağdərə-Goranboy, 118 sayılı Ağdam-Xocalı, 119 sayılı Ağdam və 124 sayılı Şuşa-Ağdam-Xocavənd seçki dairələrinin yaradılması sxemi vo onun qrafik təsviri təsdiq edilmişdir.

"Azərbaycan Respublikasının Ağdərə rayonunu yaradılması haqqında" 2023-cü il 5 dekabr tarixli Qanunla əlaqədar olaraq bəzi seçki dairələrinin hüdudlarında dəyişiklik edilmiş məsələsinə baxılıb.

"Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qorarları

Azərbaycan Respublikası Prezidentinin "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilmiş barədə" Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərمانlarında dəyişiklik edilmiş haqqında" 2024-cü il 30 may tarixli 76 nömrəli "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sənəcamlarında dəyişiklik edilmişəsi və "Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti haqqında Əsasnamənin təsdiq edilməsi barəsində" Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 25 aprel tarixli 207 nömrəli Fərmanının ləğv edilməsi haqqında" 2024-cü il 30 may tarixli 77 nömrəli fərمانlarının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 iyun tarixli 300s nömrəli Səroncamına uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) Azərbaycan Respublikası Seçki Məccəlisinin 19.4-cü, 19.14-cü, 28.2-ci maddələrinə qorara alıb:

1. Mərkəzi Seçki Komissiyasının 2005-ci il 8 iyun tarixli 15/52 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Məclisinin seçkilərin hazırlanmasına və keçirilməsinə dövlət bütçəsində ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasından bölüşdürülməsi, göstərlən vəsaitlərdən teyinat üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat"ın 2.7-ci bəndində "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin;

2. Mərkəzi Seçki Komissiyasının 2006-ci il 24 iyun tarixli 30/122 sayılı Qorarı ilə təsdiq edilmiş "Boleidiyyə seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət bütçəsində ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərlən vəsaitlərdən teyinat üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat"ın 16-ci hissəsində "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin;

3. Mərkəzi Seçki Komissiyasının 2007-ci il 10 oktyabr tarixli 6/16 sayılı Qorarı ilə təsdiq edilmiş "Daire seçki komissiyasının Katibliyi haqqında Əsasname"nin 4.1.12-ci yarımböndə "kültəvi informasiya vəsaitlərinə" sözləri "media vəsítəsi" sözləri ilə əvəz edilsin;

4. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 4 iyun tarixli 6/23-6 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı prezidentliyə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi və namizədin qeydə alınması qaydaları haqqında Təlimat"ın

3.4-cü bəndində "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

5. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-1 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin statusu haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

6. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-2 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) namizədin, siyasi partiyaların, siyasi partiyalı bloklarının və referendum üzrə təşviqat qruplarının solahiyətli nümayəndələrinin statusu haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

7. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-3 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin aparılması qaydaları haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

8. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-4 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin aparılması qaydaları haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

9. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-5 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin aparılması qaydaları haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

10. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-6 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin aparılması qaydaları haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

11. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-7 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin aparılması qaydaları haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

12. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-8 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı prezidentliyə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi və namizədin qeydə alınması qaydaları haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

13. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-9 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin aparılması qaydaları haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

14. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-10 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin aparılması qaydaları haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

15. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-11 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin aparılması qaydaları haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

16. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-12 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin aparılması qaydaları haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

17. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-13 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin aparılması qaydaları haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

18. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-14 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin aparılması qaydaları haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

19. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-15 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin aparılması qaydaları haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

20. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-16 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin aparılması qaydaları haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

21. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-17 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin aparılması qaydaları haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

22. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-18 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin aparılması qaydaları haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

23. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-19 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin aparılması qaydaları haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

24. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-20 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin aparılması qaydaları haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

25. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-21 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin aparılması qaydaları haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

26. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-22 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin aparılması qaydaları haqqında Təlimat"da "Qeyd" hissəsinin üçüncü abzasında "kültəvi informasiya vəsaitlərinə" sözləri "media subyektlərinə" sözləri ilə əvəz edilsin.

27. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyun tarixli 7/27-23 sayılı Qorarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərd



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA



QƏRAR № 14/50

"Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanunun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Əvvəlki 6-ci səh.

13.6. 5-ci hissə üzrə:

13.6.1. adında və 5.2-ci bənddə "Kütləvi informasiya vasitələrində" sözəri "Media vasitəsi ilə" sözəri ilə əvəz edilsin;

13.6.2. 5.1.2-ci yarimbənddə və 5.3-cü bənddə ismin müvafiq hallarda "teleradio verilişləri toşkilatları" sözəri ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

13.6.3. 5.2.2-ci yarimbənddə "teleradio verilişləri toşkilatının" sözəri "televiziya və radio yayımçılarının" sözəri ilə, "teleradio" sözü iso "televiziya və radio" sözəri ilə əvəz edilsin;

13.7. 6.1-ci bənddə "teleradio verilişləri toşkilatları" sözəri "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

14. Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23-2 sayılı Qərarı ilə təsdiq edilmiş "Səsverme günü" seçicilərin barmaqlarının göze görən müraciətə işarələnməsi qaydalarına dair Təlimat"ın 3.1-ci bəndində "kütləvi informasiya vasitələrinin" sözəri "media subyektlərinin" sözəri ilə əvəz edilsin;

15. Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23-3 sayılı Qərarı ilə təsdiq edilmiş "Bələdiyyə seçkilərində namizədliyin təsdiq ediləsi və qeydə alınması üçün dairə seçki komissiyasına töqdim olunan seçki sənədlərinə məlumatların yoxlanılması və namizədərin qeydə alınması" qaydaları "kütləvi informasiya vasitələrinin" sözəri "media subyektlərinə" sözəri ilə əvəz edilsin;

16. "Bozı normativ aktların qəbul edilməsinə, bəzilərinə isə əlavə və dəyişikliklər edilməsinə dair" Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23/9 sayılı Qərarın 1-ci hissəsinin səkkizinci abzasında "kütləvi informasiya vasitələrinin" sözəri "media subyektlərinin" sözəri ilə əvəz edilsin;

17. Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23-7 sayılı Qərarı (Mərkəzi Seçki Komissiyasının 2011-ci il 23 avqust 6/15-8 sayılı, 2013-cü il 2 aprel tarixli 2/7 sayılı, 2019-cu il 15 mart tarixli 1/2 sayılı, 2022-ci il 4 avqust tarixli 4/14 sayılı qərarları) ilə təsdiq edilmiş "Bələdiyyə seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təsviqatın aparılması qaydaları haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:

17.1. adında "kütləvi informasiya vasitələrinin" sözəri "media vasitəsi" sözəri ilə əvəz edilsin;

17.2. 1-ci hissə üzrə:

17.2.1. 1.1-ci bənddə "kütləvi informasiya vasitələrində" sözəri "media vasitəsindən" sözəri ilə əvəz edilsin;

17.2.2. 1.2.1-ci yarimbənddə "(bundan sonra - teleradio)" sözəri çıxarılınsın, "teleradio vasitələri" sözəri "televiziya və radio proqramları vasitəsi" sözəri ilə əvəz edilsin;

17.2.3. 1.2.3-ci yarimbənddə "kütləvi informasiya vasitələrində" sözəri "media vasitəsi ilə" sözəri ilə əvəz edilsin;

17.2.4. 1.2.4-ci yarimbənddə "teleradio verilişləri" sözəri "televiziya və radio proqramları" sözəri ilə əvəz edilsin;

17.2.5. 1.2.5-ci yarimbənddə "KİV" sözü "media subyektlərinin" sözəri ilə əvəz edilsin;

17.2.6. 1.2.6-ci yarimbənddə "kütləvi informasiya vasitələrində" sözəri "media vasitəsi ilə" sözəri ilə əvəz edilsin;

17.2.7. 1.2.7-9-cu yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "media subyektlərinin" sözəri ilə əvəz edilsin;

17.2.8. 1.2.10-cu yarimbənddə ləğv edilsin;

17.3. 2-ci hissə üzrə:

17.3.1. 2.3-ci bənddə, 2.3.1-ci yarimbənddə (hor iki halda), 2.3.2-ci yarimbənddə (hor iki halda) və 2.5-ci bənddə "teleradio verilişləri toşkilatları" sözəri ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.2. 2.3.3-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.3. 2.3.4-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.4. 2.3.5-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.5. 2.3.6-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.6. 2.3.7-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.7. 2.3.8-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.8. 2.3.9-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.9. 2.3.10-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.10. 2.3.11-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.11. 2.3.12-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.12. 2.3.13-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.13. 2.3.14-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.14. 2.3.15-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.15. 2.3.16-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.16. 2.3.17-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.17. 2.3.18-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.18. 2.3.19-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.19. 2.3.20-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.20. 2.3.21-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.21. 2.3.22-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.22. 2.3.23-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.23. 2.3.24-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.24. 2.3.25-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.25. 2.3.26-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.26. 2.3.27-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.27. 2.3.28-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.28. 2.3.29-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.29. 2.3.30-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.30. 2.3.31-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.31. 2.3.32-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.32. 2.3.33-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.33. 2.3.34-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.34. 2.3.35-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.35. 2.3.36-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.36. 2.3.37-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.37. 2.3.38-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.38. 2.3.39-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.39. 2.3.40-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.40. 2.3.41-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.41. 2.3.42-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.42. 2.3.43-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.43. 2.3.44-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.44. 2.3.45-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.45. 2.3.46-ci yarimbənddə "kütləvi informasiya vasitələrinin" sözəri "Media vasitəsi" ismin müvafiq hallarda "televiziya və radio yayımçıları" sözəri ilə əvəz edilsin;

17.3.46. 2.

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ
ADMINİSTRASİYASININ VƏTƏNDƏŞ QƏBULU MƏRKƏZİNDE
2024-cü ilin iyul ayında vətəndaşların qəbulu cədvəli

Qəbulu aparan şəxs	Qəbul günü
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyaset və sənaye məsələləri şöbəsinin müdürü Əmirov Natiq Ərziman oğlu	1
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdürü Nağıdəliyev Zeynal Səfər oğlu	2
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyaset, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdürü Əliyeva Fərəh Şirməmməd qızı	3
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyaseti şöbəsinin müdürü Mövsümov Şahmar Arif oğlu	4
Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi Həsənov Altay Tofiq oğlu	5,12,26
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdürü Seyidov Fərid Mirmufid oğlu	5
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Qasimov Azər Məhəmməd oğlu	8
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdürü Ələsgərov Fuad Murtuz oğlu	9,23
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hacıyev Hikmət Fərhad oğlu	10
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyaseti və idman məsələləri şöbəsinin müdürü Məmmədəliyev Yusuf Ülfət oğlu	11
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdürü Məcidov Tələt Tahir oğlu	12
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi	15
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru	16
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdürü Həsənov Kərəm Əvəz oğlu	18
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Kərimov Aydın Zöhrab oğlu	19
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məmmədov Məsim Əhməd oğlu	22
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Yusubov Elçin Mustafa oğlu	24
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Hüseynov Emin Zamin oğlu	25
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyaseti şöbəsinin müdürü Kərimov Gündüz Hacı oğlu	26
Cəbrayıllı, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Hacıyev Vahid Rasim oğlu	26
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdürü İsmayılov Süleyman Abbas oğlu	30
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdürü Vəliyev Ədalət Məqsəd oğlu	30

Oşud: Vatandaşlar, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vatandaş Oğlu Mərkəzində qəbul olunurlar.

**an Respublikası Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nüdirəliyev 79**

Unvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev, 79.
Qəbulu yazılış qəbul gününe ən gec 1 iş günü qalmış davandırılır.

Qəbul saat 14:00-dan başlayır.

Əlaqə üçün: Çağrı Mərkəzi - 1111.

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında səhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli

S/n	Qəbulu keçirən mərkəzi icra hakimiyəti orqanı və idarəetmə qurumunun rəhbəri	Qəbulun keçirildiyi şəhər, rayon	Əhatə olunan şəhər və rayonlar	Qəbulun keçirildiyi gün
1.	Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev	Ağsu	Ağsu, Kürdəmir, İsləməlli, Şamaxı, Qobustan	01
2.	Baş prokuror Kamran Əliyev	Lerik	Lerik, Lənkəran, Astara	03
3.	Fövqəladə hallar naziri Kəmaləddin Heydərov	Xaçmaz	Xaçmaz, Şabran	04
4.	Gənclər və idman naziri Fərid Qayıbov	Göygöl	Göygöl, Daşkəsən	05
5.	"Azərişiq" ASC-nin sədri Vüqar Əhmədov	Oğuz	Oğuz, Qəbələ	05
6.	"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov	Masallı	Masallı, Yardımlı	05
7.	Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov	Şəmkir	Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax	09
8.	Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev	Neftçala	Neftçala, Şirvan, Salyan, Hacıqabul	11
9.	Baş prokuror Kamran Əliyev	Daşkəsən	Daşkəsən, Göygöl, Samux, Kəlbəcər	12
10.	Mədəniyyət naziri Adil Kərimli	Gədəbəy	Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax	12
11.	Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov	Sumqayıt	Sumqayıt, Abşeron, Xızı, Cəbrayıl, Qubadlı, Şuşa, Zəngilan	12
12.	Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev	Biləsuvar	Biləsuvar, Cəbrayıl	15
13.	Daxili işlər naziri Vilayət Eyvazov	Quba	Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı	18
14.	Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhəməzli	Ağdam (Quzanlı qəsəbəsi)	Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Laçın	18
15.	İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev	Şəki	Şəki, Qax	18
16.	Baş prokuror Kamran Əliyev	Qusar	Qusar, Quba, Xaçmaz	19
17.	Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev	Şəki	Şəki, Qax	19
18.	Elm və təhsil naziri Emin Əmrullayev	Xaçmaz	Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən	19
19.	İqtisadiyyat naziri Mikayıl Cabbarov	Balakən	Balakən, Zaqqatala	19
20.	Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov	Qax	Qax, Şəki, Zaqqatala	19
21.	Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov	Şabran	Şabran, Xaçmaz	19
22.	Ədliyyə naziri Fərid Əhmədov	Qusar	Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən	22
23.	Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov	Masallı	Masallı, Cəlilabad, Yardımlı	23
24.	Energetika naziri Pərviz Şahbazov	Mingəçevir	Mingəçevir, Gəncə, Naftalan, Yevlax, Ağdaş, Goranboy, Göygöl, Samux	26
25.	Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev	Göygöl	Göygöl, Daşkəsən	26
26.	Kənd təsərrüfatı naziri Məcnun Məmmədov	Zaqqatala	Zaqqatala, Balakən, Qax	26
27.	Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova	Samux	Samux, Gəncə, Kəlbəcər	26
28.	Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov	Şirvan	Şirvan, Hacıqabul	26
29.	"Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən	Quba	Quba, Qusar	26

Vatandaşların sahulu mücyvan edilmiş günlerde saat 10:00 da başlayır.

Azərbaycan ilə AİB arasında tərəfdaslığın 25 illiyi qeyd olunur

Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuq Asakava Azərbaycan Respublikası ilə bank arasında tərəfdəşləğin 25 liyi münasibətlə ölkəmizdə sə-

tərəfdalılığın 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

si möqsədilə qrant və texniki yardımçılar göstərilib. Həmin əməkdaşlıq programları nəqliyyat, dövlət maliyyəsinin idarə edilməsi, enerji, su, şəhər infrastrukturunu və digər sektorları əhatə edib.

Samir Şərifov: Azərbaycan AİB-in simasında güclü və etibarlı tərəfdəş qazanıb

Tədbirdə çıxış edən AİB-in Rəhbərlərinin Şurasının Azərbaycan tərəfindən üzvü, maliyyə naziri Samir Şərifov 25 il ərzində Azərbaycanın AİB-in simasında güclü və etibarlı inkişaf tərəfdəşini qazandığını, buna tərəfdəşliğin bir çox uğurlu nəticələrinin olduğunu, bankın hökumətin prioritetləri əsasında ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarda, infrastruktur layihələrinin malivvələşdirilməsində vaxından isti-

Nazir Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair strategiya sənədi qəbul etdiyini xatırladaraq, mili prioritətlərə əsaslanan, iri, ambisiyalı inkişaf proqramlarını və layihələrini özündə eks etdirən həmin Strategiyada qarşıya qoyulan vəzifələrin və çağırışların yerinə yetirilməsində uzunmüddətli, səriştəli və sınanmış iqtisadi-maliyyə tərəfdası kimini

AİB-in Azərbaycan hökumətinə maliyyə, texniki və məsləhət dəstəyini davam etdiricəyinə əməliyivini ifadə edib.

Digər üzv ölkələr kimi, Azərbaycanın da bankın mütərəqqi təcrübəsindən və texniki dəstəyindən bəhrələndiyini vurğulan-yan nazir son illərdə AİB-in texniki dəstəyindən faydalanan benefisiarların sayının artdığını diqqətə çatdırıb, bu sırada höku-

AİB prezidenti: Azərbaycan hökumətinin bərpaolunan enerjiyə keçid istiqamətində inamlı səylərini gərməkdən cəx sadəm

gərməkdən çox şadəm

1999-cu ildən etibarən Azərbaycan ilə AİB arasında tərəfdəşlərin inklüziv, yaşıl və çiçəklənən Azərbaycana dəstək olmağa yönəldiyini vurgulayan prezident Masatsuqu Asakava bu məqsədlərə nail olmağa davam etmək üçün bankın Azərbaycanla iş-ləməvə davam edəcəyini vurğulayıb.

O qeyd edib ki, AİB Asiya və Sakit Okean regionu üçün iqlimi dəstəkləyən bank kimi xidmət göstərməyə tam sadıqdir və bank 2030-cu ilə qədər 100 milyard dollar həcmində iqlim maliviyələşdirməsini tə-

hədəfliyir: "Buna görə də mən hökumətinin 2030-cu ilə qədənən enerjiin payını 30 foizə

nan enerjinin payını 30 faizini həqsədini də nəzərdə tutan və istiqamətində inamlı səyləri, ən çox şadam. Həqiqətən də buna dairələyiq hədəfə nail olmaqdır. "Təkleməyə davam edəcək".

identi bildirib ki, Azərbaycan yanğılı şəhər nəqliyyatı üzrə dəmir yollarının rəqəmsallaşdırılı dəmir yolu, metro sistemi iləşdirilməsi, dəniz suyunun tələblərinin ödənilməsi və təhlükəsiz su teçhiniyanın edilməsi kimi bir sıra inovasiylərə diqqət yetirir. AİB "yaşlı" resursları, bağlantılardan yaranan problemlə davamlı infrastrukturun inşası iləşkintidən irilməsi üçün öz dəstəyini təklif etməyi planlaşdırır.

AİB siz desteklənəyə davamlı cəvəcək :
AİB prezidenti bildirib ki, Azərbaycanın
həmçinin dayanıqlı şəhər neqliyyatı üzrə
e-mobililik, dəmir yollarının rəqəmsallaşdırılması,
sürətli dəmir yolu, metro sisteminin təkmilləşdirilməsi, dəniz suyunun
duzuzlaşdırılması və təhlükəsiz su təchizatının təmin edilməsi kimi bir sıra inno-
vativ təşəbbüs'lərə diqqət yetirir. AİB "ya-
şıl enerji", su resursları, bağantwortaların yara-
dılması və iqlimə davamlı infrastrukturun
prioritetləşdirilməsi üçün öz dəstəyini
təklif etdi.

COP29 iqlim dəyişikliyi ilə bağlı aktual qlobal problemlerin həllində Azərbaycanın aparıcı rolunu gücləndirəcək

AİB-in COP29 tədbirinə hazırlıq istiqamətində Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdiyini vurgulayan M. Asakava qeyd edib ki, bu qlobal tədbir Azərbaycanı iqlim dəyişikliyi gündəliyinin ömür

Qəhrəmanlıq unudulmur

Əsir düşəndə də Azərbaycan bayrağını əlindən yerə qoymadı

Azərbaycan tarixinə qızıl hərflərlə yazılın 2020-ci ilin sentyabr-noyabr ayları xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Qüdrətli Azərbaycan Ordusu 44 gün ərzində böyük Zəfərə imza atmış, Qarabağ və Şərqi Zəngəzuru 30 illik işğaldan azad etmişdir.



Bu misilsiz qələbəmiz haqqında yüz illər sonra da iftixarla danişılacaq. Və danişila-danişila Ali Baş Komanda-na, onun rəhbərliyi altında bizlərə qələbə sevinci yaşa-dan Azərbaycan Ordusunun əsgər və zabitlərinə, Vətən uğrunda canından keçən qey-rətli, cəsur oğullarımıza min-nətdarlıq ifadə olunacaq. İstər Birinci, istərsə də İkinci Qara-bağ müharibələrində Vətən, torpaq, yurd naminə canını fə-da edərək şəhidlik zirvəsinə ucalan və şəhadəti ilə ölüm-süzlüyə qovuşan oğullarımız-la qürur duyulacaq.

la qurul duyulacaq.
Belə igid övladlarımızdan
biri də Natiq Qasimovdur.
Onun Birinci Qarabağ müha-
ribəsində göstərdiyi igidlilik bu
gün əfsanəyə çevrililib, cəmi
21 illik ömür yaşasa da, adı
Azərbaycanın müasir hərb ta-
rixinə əbdi həkk edilib.

rixinə əbədi həkk edilib. 1971-ci il yanvarın 2-də Gədəbəyin Kiçik Qaramurad kəndində anadan olan Natiq Qasımov sonralar ailəsi ilə birlikdə Mingəçevirə köçüb. Orta məktəbi bitirəndən sonra həqiqi hərbi xidmətə yollanıb və Rusyanın Krasnoyarski vilayətində daxili qoşun hissələrində xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra - 1991-ci ildə Vətənə qayıdır və elə həmin il erməni təcavüzkarlarına qarşı döyüslərə yollanıb. Ağdamda Yaqub Rzayevin başçılıq etdiyi "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı vuruşub. 1992-ci ildə Xocalının Xramort (indiki Pirlər) kəndi yaxınlığında yeddi Azərbaycan əsgəri ilə alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüslərdə iştirak edib. Bu şiddətli döyüslərdə altı döyüş yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji möv-

qedə yerləşən kilsədə döyüşü davam etdirib. Bir neçə gün təkbaşına vuruşaraq düşməni yaxına buraxmayıb.

Həmin dövr ermənilərə əsir düşən və sonradan əsirlikdən azad olan Xocalı sakini Cəfər Cəfərov həmin hadisələri belə xatırlayır: "Bizi - 22 nəfər xocalılıını tutub Əsgəra-na götirdilər. Bir neçə gün orada qaldıqdan sonra günlərin birində bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yاخınlaşış dedi ki, sən Qiroyan kilsəsinə aparıram. Kilsədə Azərbaycan döyüşü'ləri var. Onlar bizə güclü müqavimət göstərirlər. Sən kilsəyə daxil ol və onlara təslim olmalarını de. Əgər təslim olmasalar, sizin hamınızı gülələyəcəyik. Təslim olsalar, azad edacavik.

Məni Qriqoryan kilsəsinə apardılar. Maşını kilsədən aralı saxlayıb məni düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda səs gəldi. Azərbaycanlı olduğumu söylədim və erməni-



manda danışmaq olur. Çünkü dillərdə dastan olan sonuncu fotosəklindən sonra Natiqin sonrakı taleyi barədə indiyədək heç bir məlumat yoxdur. Onun Çexiyanın paytaxtı Praqa şəhərində yaşayın əmisi oğlu Çingiz Qasimov deyir ki, Natiqi illərlə axtarır. Ümumiyyətə, Çingizin Natiqlə bağlı maraqlı və kədərli xatirələri var: "Natiq Qarabağ uğrunda döyüslərə qatılanda mən Moskvada yaşayırdım. Həmin dövr tez-tez evə zəng edirdim. Günlərin birində yenə evə zəng edəndə dedilər ki, Natiq itkin düşüb. Bir neçə gündən sonra həyat yoldaşım mənə "Oqonyok" jurnalını gətirərək dedi ki, jurnalda Natiqin əlində Azərbaycan bayrağı olan şəkli dərc edilib. Məqalənin adı "Strax" ("Qor-

Məqalənin adı "Şəxslər" ("Qız-
xu") idi. Jurnalın redaksiyası-
na zəng edib görüş istədim.
Bir gündən sonra redaksiyada
oldum. Məni yaxşı qarşılıdıl-
lar. Əmim oğlunun taleyi ilə
maraqlandım. Jurnalın həmin
ərazidə olan əməkdaşı Kons-
tantin Smirnovla söhbət et-
dim. Bəri ona dəri Nati... O

dim. Rus jurnalisti Natiq Qasimovun ermənilərə əyilməzliyini, qorxmazlığını və cəsarətini tam xirdalığı ilə danışdı. Jurnalda çap olunan şəkli göstərib dedi ki, bu oğlan əsir düşəndə erməni uşaqlarının müşayiəti ilə Azərbaycan bayrağı aparırdı. Şəkil keçmiş SSRİ-nin en populyar jurnal-

SSRK-nin en populyar jurnalardan olan "Oqonyok" jurnalının 1992-ci il tarixli aprel ayında çap edilmişdi. Yazı italyalı fotomüxbir Enriko Sarzininin çəkdiyi şəkillə oxuculara təqdim olunmuşdu. Şəkildə Natiqin ağır döyüşlərdən sonra əlində tutduğu üçrəngli Azərbaycan bayrağı ilə iki saqqallı erməni arasında möğrurcasına addımladığı öks edilmişdi. Sonra söhbətinə davam edən rusiyalı jurnalist de-

xına buraxmadılar və dedilər ki, burda çoxlu sayıda xarici jurnalist var. Sonra Natiqi sual-cavab etdilər. Mən jurnalın əməkdaşı Konstantin Smirnovdan ermənilərin nə suallar verdiklərini soruşdum. Dedi ki, onlar Azərbaycan dilində danışdıqları üçün heç nə başa düşməyib. Smirnova dedim ki, əgər ermənilərlə əla-qə qura bilsə, istədikləri pulu verərəm ki, Natiqi buraxsınlar. O, əvvəlcə razı oldu. Dedi ki, danışaram. Lakin bir müd-dət sonra bildirdi ki, söhbətimiz alınmadı. Çünkü Natiq or-da yox idi. Öyrənə bilmədim ki, onu başqa yerə aparıblar, yoxsa öldürüblər. Sonralar onun yerini müəyyənləşdir-mək üçün hər yerə əl atdım. Lakin heç nəyə nail ola bil-mədim".

Natiqin qəhrəmanlığı az bir vaxt içorisində dildən-dilə düşdü. Bu hadisə keçmiş itti-faqda yayıldı. Rus jurnalisti özü də bilmədən Natiq Qasimovun düşmənə əyilməzliyini, qorxmazlığını və cəsarəti-ni nümayiş etdirmişdi.

Daha əlli il sonra, 1991-ci

lənləriə bolşurdu. "Oğlu Milli Qəhrəman adı verilən hansı hissi keçirdiniz?" su-na belə cavab verdi:

- Həmin gün özümdə madım. Bir neçə dəqiqə ö-nişmaq istəmədim. Ağlı gəlməzdzi ki, mənim balanı Milli Qəhrəman adı veri-

Bir müddət sonra sosial şəbəkələrdə erməni cəlladalarının 1992-ci ildə əsir götürdükləri Azərbaycan əsgəri Natiq Qasımovun dindirilməsi zamanı çəkilmiş fotoları yayıldı. Bayraqı düşmənə verməyən Natiq Qasımovun dəhşətli işgəncələr nəticəsində öldürülüyü güman edilirdi.

Sanki yuxuda idim. Sevinc gözlərim yaşardı. Prezident mizə təşəkkür etdim, "sağ dedim. Allah ona uzun ömür cansağlığı versin, Azərbaycan xalqının, dövlətimizin üstü dən əskik eləməsin. Çox rəqaldım. Həmişə bizi - şəhərlərinə ailələrini diqqətdə saxlayırı-

Natiq Qasımovun zər

Britaniyalı rejissor və ssenari müəllifi Karan Sinq Natiq Qasimovun həyatından bəhs edən sənədli film çəkib. Film izləyənləri dəhşətə götürüb. Rejissor filmdə Natiqi dindirən Xocalı qatılı Vitali Balasanyan olduğunu üzə çıxarıb. Balasanyan isə bu faktı tekzib edib. Halbuki sorğu zamanı Natiqlə düz üzbeüz dayanan gənc zabit həqiqətən Balasanyan idi. Dindirilmə zamanı erməni zabiti Aşot Movsesyan da bunu təsdiq etdi. Bir də onu qeyd etdi ki, Natiq cəsur və qoxmaz əsgər idi: "Təsəvvür edin ki, bizimkilər ona qumbara atırdılar. O isə hə-

Natiq Qasimovun qardaş Nofəl Qasimov isə ürək səhər lərini belə ifadə etdi:

- Bu günlər Natiqin adın gündür. 32 ildən sonra qardaşma Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi onun doğum gününə bir hədiyyə gedər. Onun yolunu həmişə gələcək qadınlar ləmişik. Arzulamışq ki, qadınların sağ-salamat gəlib çəsin. Təəssüf ki, onun taleyi barədə heç bir məlumat əldə bilmirdik. Sağ olsun Prezidentimiz, Natiqin qəhrəmanlığına yüksək qiymət verdi. Buna görə ona ailənin adından minnətdarlığımız bildiririk.

Burk məlumatlarından əldə olan
muş məlumatə əsasən, bu qorx-
maz Azərbaycan əsgərinin
qəhrəmanlığı erməni hərbçi-
ləri arasında vahimə və psixoloji
gərginlik yaratdığı üçün
səhra komandiri Vitali Balas-
sanyan Natiq Qasimova ermə-
ni əsgərlərinin qarşısında mü-
haribə qanunlarına zidd olaraq
dəfələrlə ağır və dəhşətli iş-
gəncələr vermişdi.

Bu yerdə qeyd edək ki,
Böyük Britaniyanın "Broken
Pot Media" şirkəti tərəfindən
çəkilmiş "Oğul" sənədli fil-
mində erməni separatçılarının
rəhbəri olmuş Vitali Balasanyan
dan da müsahibə götürülmüşdür.
Bundan başqa, Natiq
Qasimov erməni zabitləri tə-
rəfindən dindirilən zaman ita-
liyalı müharibə fotoqrafi Enri-
ko Sarsini də orada olub. Film-
də fotoqrafin müsahibəsi də
yer alıb. Üstəlik Birinci Qara-
bağ müharibəsində iştirak
edən "general" Vitali Balasanyan
da müsahibə verib. O, əsi-
rin tanış gəldiyini, lakin Natiq
Qasimovu xatırlaya bilmədiyi
söyləyib. Vitali Balasanyan
müsahibə zamanı Natiq
Qasimovu tanımadığını bildir-
sə də, istefada olan polkov-
nik-leytenant Romik Mxitar-
yan Natiqin dindirilən gənc er-
məni zabitinin Vitali Balasanyan
olduğunu deyib. Bu, onu
göstərir ki, Vitali Balasanyan
Natiqin dindirilməsində şəx-
son iştirak etmişdir.

Natiq Qasimov haqqında
məlumatlar, Natiqin
dindirilməsində şəxson
iştirak etmişdir.

Sülh üçün unikal şans yaranıb

Fransa isə İrəvanı yenə də revansizmə sürükləyir

"Fransa faktiki olaraq beynəlxalq hüquq normalarında əksini tapan prinsipləri, bütövlükdə ümumbəşəri də-yərləri özünün imperialist, təcavüzkar mahiyyətdə ehti-va olunan riyakar maraqlarına qurban verərək irtica-subyekt kimi çıxış edir. Onsuz da revanşist təfəkkürdən qurtulmamış İrvənəni da öz məqsədləri üçün yenidən alətə çevirir. Konseptual yanaşdırıqda Fransanın son məqsədi regionda vəziyyəti gərginləşdirmək, Ermənistanı faktiki olaraq Ukrayna kimi qurban vermək bahasına Cənubi Qafqazda münaqişə ocağının saxlanmasıdır. Əgər Prezident Emmanuel Makron əvvəllər daha qapalı tezislərlə çıxış edirdi, artıq beynəlxalq ictimaiyyət qarşısında və media nümayəndələri üçün açıqlamalarında Ermənistənin revanşist niyyətlərinə açıq dəstək verməkdən və təcavüzkar niyyətlərlərə təsviq etmə



Bu sözleri "Azerbaycan" qəzetiñə Milli Məclis deputati Bəhrüz Məhərrəmov deyib.

Deputatin sözlerinə görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin Azərbaycandan sülh müqaviləsi ilə bağlı 10-cu keçət təklif alındığını bəyan edərək bildirib ki, proses dinamikdir, bəzən irəliləyiş var, bəzən yox. Nəmətən tərəflər bu gün də sənəd üzərində işləyir. Ermənistan Xarici İşlər Nazirliyinin da iyunun 20-də məlumat yaydığını xatırladan deputat bildirib ki, iki ölkə arasında sülh sazişi imzalamaq üçün əxtin yetişdiyini və Ermənistan tərəfinin onun yaxın bir ay ərzində başa çatdırılması, imzalanması qıIAMETində konstruktiv və intensiv işləməyə həsr olduğu bəyan edilib: "Həmin bəyanatdan bir gün sonra Misirdə səfərdə olan Prezident İlham Əliyev Ermənistanla danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanların olması barədə xoşməmənlı bəyanat verdi. Daha əvvəlki müşbat inkisaf

müdafıə naziri Suren Papikyanın Paris səfəri və Ermənistandır. Fransa arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni razılaşmalarla İrəvanın öldürəcü, hücum təyinath artilleriya qurğuları və digər silah növləri ilə təchiz edilməsi də məhz bu ssenatın tərkib hissəsidir. Əslində, bu, təccübəli deyil, çünki Paris Azərbaycanın 44 günlük müharibədə qələbəsi, habelə antiterror tədbirlərində böyük uğuru fonunda müxtəlif platformalarda ölkəmizə qarşı davamlı hücumlar edir, habelə Fransanın peykinə daxil olan dövlətləri, təsisatları, muzdru siyasetçiləri anti-Azərbaycan addimlara təşviq edir. Lakin Prezident İlham Əliyev bu prosesdə də dikti edən, qalib tərəf kimi çıxış edərək, bütün anti-Azərbaycan cəhdləri neytrallaşdırmağı bacarıb. Bir sözlə, müşahidələr göstərir ki, prosesler Fransanın Qafqaz siyasetinin tam iflasa uğraması, Makronun və komandasının İlham Əliyevə istisnasız möğləbiyyəti fonunda inkisaf edir.

beyanat verdi. Daha əvvəlki müsbət inkişaf endisiyaları, xüsusən aprelin 19-da və mayın 1-də sərhədlerin delimitasiya və demarkasiyası tərəfən əldə olunan nəticələrin yekun sülh üçün umitlə şans yaranması fonunda Fransa ilə Ermənistən arasında "Caesar" özüyəriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktin imzalanması iki tərəfliliği bir daha üzər çıxardı. Birincisi, Ermənistən ilə prosesində səmimi deyil. İkincisi, Fransa hələ Cənubi Qafqazda dayanıqlı sülhün, davamlı sahəlik perspektivlərinin, xalqların birgə yaşayış və tərşılıqlı etimad mühitinin formallaşmasının qarşısında əsas əngəl kimi çıxış edir. Baxmayaraq ki, Fransa BMT idarəciliyindən biri, Təhlükəsizlik Mərkəzinin daimi üzvü kimi təşkilatın sülh və təhlükəsizlikdə ehtiva olunan məqsədlərinin realizə olunmasında, o cümlədən beynəlxalq hüquq normalarında əksini tapan prinsiplərin, oləlxüsüs dövlətlərin əməkdaşlıq prinsipinin təmin olunmasında ümumiGLOBAL öhdəlik daşıyır".

B.Məhərrəmov qeyd edib ki, indiki möqamda Fransanın yegənə ümidi Azərbaycanda daxili qeyri-konstruktiv qüvvələrdən, satılmış siyasetçilər və muzdalu mediadan istifadə edərək stabilliyi hədəfə almağa qalib: "Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi müstəsna nüfuzu, xalq arasında yüksək reytingi Parisin bu niyyətində puça çıxarmaqdadır. Üstəlik, Afrikadan Okeaniyaya, Asiyadan Mərkəzi Amerikaya qədər uzanan nəhəng və möğlubedilməz fransız xüsusi xidmət şəbəkəsinin Azərbaycanda çökdürlümosi Paris üçün ağlaşılmaz zərbə oldu. Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı nəticəsində Fransa agentura şəbəkəsinin ifşası, əslində, ardıcıl uğursuzluqlarının davamı kimi Ermənistən üçündə dərs olmalıdır. Erməni xalqı anlamalıdır ki, Fransanın Ermənistəni silahlandırması, revanşist əhvali-ruhiyyənin artmasına çalışmasına onların mənafəfelerinə xidmət deyil, ermənilərin neokolonialist ideologiyasının tətbiqi ilə bağlıdır. Ermə-

B.Məhərrəmov vurğulayıb ki, Vətən müharibəsində qalib tərəf Azərbaycanın olmasına baxma-raq, regionda sülhün əsas təşəbbüskarı kimi çıxış ib. Hətta antiterror tədbirləri fonunda belə Prezident sülh niyyətindən vaz keçmedi, Ermenistan və vadarlarının ikinci kapitulyasiya aktından sonra, iyunyabrın 20-də xalqa müraciətində dövlət başçıı açıq mətnlə bildirdi ki, Azərbaycanın niyyəti ilh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında tərgə həyat qurmaqdır. Eyni zamanda ötən üç il yanın ərzində Baki müvafiq məcburetma tədbirləri Moskva, Brüssel və Vaşinqton platformalarında ümumiyyətindən iralılıqlıslara nüfuz etmişdir.

lizmin çirkin niyyətlərinə alət edilməsidir. Ermenistan, nəhayət, başa düşməlidir ki, İrəvanın Azərbaycanla danışıqlara getməkdən başqa çıxış yolu yoxdur və istənilən eks-cohd sadəcə möglubiyət seriyasının davamı olacaq".

Deputat vurğulayıb ki, Azərbaycan ümuməşəşəri dəyərləri rəhbər tutaraq dünya xalqları ilə beynəlxalq hüquq normaları çörçivəsində mehriban əlaqələr qurmaq niyyətindədir. Ermənistandan yenidən silahlandırılması, revanşizm namına yeni texnologiyalar vəd edilməsi bölgədə heç nəyi doğası biləz, öksinə, onu yenidən münaqişəyə təşviq etməklə Ermənistandan "failed state" statusunu

Antiterror tədbirlərindən sonra sülh üçün geniş əməkdaşlıklar açıldıqını qeyd edən deputat xatırladıb ki, 1998-ci ildə Azərbaycan Prezidentinin Administrasiyası Ermənistən baş nazirinin Aparatının birgə bəyannamələrə yənidən gərginləşmə müşahidə edilsə də, ünğunən Təhlükəsizlik Konfransında Azərbaycan Ermənistən rəhbərlərinin görüşünün ardınca xəbərdarlıqları işlər nazirlərinə verilən təlimatlar yənidən tətbiq olundu. Lakin Münxen şəhərindən dördüncü dördən sonra Paşinyanın Fransaya səfəri Azərbaycan-Ermənistən arasında hökm sürən sülh üçün real imkanlar açan pozitiv mühiti faktları olaraq yənidən dalana diirdi. Daha dəqiq ifadəsək, Ermənistən baş nazirinin Parisdə davranışları və açıqlamaları Münxendə əldə olunmuş pozitiv mövqeliliyi zərbə oldu. Lakin regionun hərbi-siyasi əməkdaşlığının Bakıdan diktə olunmasının mönteqi viq etməklə Ermənistənin "failed state" statusunu daha da dərinləşməsinə səbəb olacaq. Yeni dövr üzrə Azərbaycanın xarici siyaset kursunda Ermənistənla münasibətlər prioritət deyil. Prezidentin andığın mərasimində dediyi kimi, Azərbaycan artıq dünyani narahat edən qlobal məsələlərlə məşğuldur. "Bu mənada İrəvan faydasız silahlama, yaxud heç bir perspektivi olmayan uğursuz re-vanşizm niyyətlərindənə, sülhə fokuslanmalıdır. Artıq səmərəsiz sülh proseslərinin uzanması dövrü deyil və biz Ermənistəndən real addımlar gözələyirik. Konseptual əsası olmayan sülh Cənubi Qafqazda dayanıqlı ola bilməz. Ermənistən konstitusiyası dəyişməyincə, Azərbaycan və Ermənistən arasında dövlətlərin qarşılıqlı olaraq orazi bütövlüyü ehtiva edən sülh müqaviləsinin imzalanması və qüvvəyə minməsi mümkün deyil. Azərbaycan Ermənistən konstitusiyasında təcavüzkar, region dövlətlərinə qarşı ərazi iddialarını özündə ehtiva edən normalların on qısa müddətde ana qanundan çıxarılmasını, yəni konstitusiya islahatlarını zəruri hesab edir" - deyə deputat bildirib.

ticisi olaraq bu il aprelin 19-da Qazaxın dördüncünin geri qaytarılması, may ayı ərzində sərədlərin 12.7 km-lük hissəsinin delimitasiya və de-
arkasiyası Azərbaycanla Ermənistan arasında
aktiki sülhə getirib çıxardı".


Müsahibimiz bildirib ki, bu vəziyyət sülh və
bitliyə özünün neoimperialist niyyətləri üçün
əhdid kimi baxan Fransanı razi sala bilməz. Cəmu-
Qafqazda geosiyasi situasiyanın təhlili göstərir
ki, Azərbaycanın qołəbəsi ilə formalasən yeni real-
şa regionda neoimperializm niyyətlərinə yer
ləməyiib. Əksinə, formalasən sülh və əməkdaşlıq
perspektivi bölgədə sağlam maraqlara malik bey-
lxalq subyektlər üçün geniş imkanlar açıb. Təbii,
bu reallıq 30 il ərzində bölgədə qeyri-sağlam si-
sət yürüdən, öz maraqlarını işğal və təcavüz fak-
tu üzərində quran Fransa üçün fiasko deməkdir.
Ləhəz bu səbəbdən Makron iqtidarı Ermənistanın
nahandırılması istiqamətində növbəti addımı lü-
məm görərək sülh prosesinin pozulmasında israrını
yan etmiş oldu. Regionda situasiyanın imperia-
lismin arzu etdiyi istiqamətdə irəliləməməsi Qərbi
nidən hərəkətə kecməyə vadar edir. Ermənistan
hatlarını zəruri hesab edir", - deyə deputat bildirib.

B.Məhərrəmov xatırladı ki, Ermənistanın
mövcud iqtidارının nümayəndələri və Nikol Paşin-
yan da ölkənin konstitusiya islahatlarının zəruri ol-
ması barədə dəfələrlə fikir bildirər də, ölkədəki
revanşist dairələr, həmçinin erməni kilsəsi bu pro-
sesdə islahatların qarşısında dayanan əsas qüvvə
kimi çıxış edir. Azərbaycanın qəlebəsindən sonra
əsl siması üzə çıxan bəzi Qərb dairələri də proses-
lərə nüfuz edərək Ermənistanda islahatların həya-
ta keçirilməsinə məqbul yanaşır. Qısa müddət
əvvələ qədər konstitusiya islahatlarından bəhs
edən Nikol Paşinyan da artıq Qərbin direktivlərini
rəhbər tutaraq aidiyyəti dəyişiklikləri hökumətin
siyasi gündəmindən çıxarmaqdadır. Lakin Ermə-
nistan başa düşməlidir ki, dalan dövlət statusundan
qurtulmaq və real müstəqilliyə çatmaq üçün özün-
dən min kilometrlərlə kənarda yerləşən Fransa ki-
mi dövlətlərlə "müttəfiqlik" deyil, Azərbaycan və
Türkiyə simasında qonşuları ilə müsbət məcrada
inkışaf edən torəfdaşlıq zəruridir.

Sabir ÖLİYEV



**"Təşəkkürlər,
Qarabağ
aslanları..."**



Azərbaycan və Türkiyənin sarsılmaz dostluğu, qaradashlı indi özünü on möhtəşəm dövrünü yaşayır. Sad gündə do, dar gündə da bir-birinə hayan olan qardaşların ortaya qoyduqları mövqə dünyaya nümunə kimi göstərilir.

Bu, sraağın futbol karşılaşması fonunda növbəti dəfə təsdiqini tapdı. Belə ki, Azərbaycan Ordusunun bir qrup əsgəri "Avro-2024"ün F qrupu çərçivəsində baş tutan Türkiyə-Çexiya matçın böyük heyəcانına izleyib. Qardaş ölkənin son daşıqlorla vurdugu qolebə qoluna böyük coşqı ilə sevinən əsgərlərimiz duyğusal hissli Türkiyə mediasında geniş şəkildə işləşdirilib. Aparıcı televiziya şirkətləri, internet portalları da bu mövqə ətrafında məsələlər tövdim ediblər.

Türkiyənin Milli Müdafiə Naziri isə sosial şəbəkə hesablarında paylaşımında qeyd edib: "Can Azərbaycandan uşaq-larımıza tam dəstək... Təşəkkürlər, Can Azərbaycan, təşəkkürlər, Qarabağ aslanları... Bir hər zaman birik və bərabərlik".

Qəzetlərdən "Səzə", "Sabah", "Fotomaç", "Fanatik", televiziyanın "TRT Spor", "Aspor" və digər media orqanlarında, idmanşöbələrdə Azərbaycan əsgərlərinin qələbə qolundan böyük sevincənən həyəcanı keçirdikləri öks olub.

**"Rəqib kim olur-olsun,
fərqi yoxdur"**



Türkiyə millisinin baş məşqçisi Vinzenzo Montella Çexiyaya qalib galmakləri və 1/8 finala adlanmaqları barədə danışır.

Mütəxəssis belə bir uğura imza atdıqları üçün çox xoşbəxt olduğunu deyib: "Millətimiz, futbolçularımız, xalqımız adına çox xoşbəxt. Komandanın üzündə lazımsız toziq yaradılmışdır. Çexiyamın oyun qeydi alınmamalı". Belə de 1/8 finala adlayan en gəmə komanda bizi. Barış Alper Yılmaz çox yaxşı oynadı. Komandamızda sonadək mübarizə aparmayan bir futbolcu belə tapa bilməzsiniz".

Türkiyə millisi Avro-2024-ün 1/8 finala Avstriya ilə qarşılaşacaq. V. Montella bu rəqibi belə deyərləndirib: "Avstriya ilə daha əvvəl qarşılaşmışdır. Bu oyuna ən yaxşı şəkilde hazırlaşacaq. Bundan sonra fərqli bir turnir başlayır. Avstriya ilə qarşılaşmayı istəyirdik. Hər kəsin revanş rühuna sahib olduğunu görmək gözlədir. Bu, məndo do var. Rəqib kim olur-olsun, fərqi yoxdur".

Mikautadze tarixə düşdü

Gürcüstən millisinin futbolcusu Jorj Mikautadze Avro-2024-ün 1/8 finala düşüb. O, yığmasının turndəki ilk üç oyundan qol vuran 4-cü futbolçu olub.

Jorj qrup mərhələsinin III turunda Portuqaliyanın (2:0) qapısına yol təpib. O, bunadək Türkiyə (1:3) və Çexiyaya (1:1) da qol vurub. Mikautadze yəqin olaraq yalnız üç oyunu bənu bacarıb. Viktor Ponedelnik SSRİ millisi, Xristo Stoikov Bolqarıstan millisi, Qaret Beyl Uels millisinin heyətində ceyni ugura imza atıblar.

Avro-2024

XAOSDAN ZƏFƏRƏ

F qrupu

Cəxiya - Türkiyə - 1:2

Qollar: Hakan Çalhanoglu, 52 (1:0),
Tomas Soucek, 66 (1:1), Cenk Tosun, 90+4

Qırmızı vorəqə: Antonin Barak, 20 (Cəxiya)

Baş hakim: Istvan Kovaç (Ruminiya)

"Volksparkstadion"

Gürcüstən - Portuqaliya - 2:0

Qollar: Xviça Kvaratsxeliya, 2, Georges Mikautadze, 57-pen

Baş hakim: Sandro Šerer (İsveçrə)

"Veltins Arena"

Bir neçə gün bundan önce Portuqaliya millisi ilə qarşılaşmadan 0:3 hesabı mağlubiyətələrən Türkliyədə məşqçilər korpusu, futbolçular ciddi təndiq hədəfinə tuş gəlməmişlər. Psixoloji olaraq bu çatın durumda komandanın Cəxiya ilə matça necə çıxacağı maraqlı doğuran sallardan biri idi.

Digər qarşılaşmaldardan fərqli olaraq Türkliyənin baş məşqçisi Vincenzo Montellanın yarıymüdafiə xəttindəki seçimləri çox yaxşı tosır başğılıdı. Belə ki, İsmayıllı yüksək və Saleh Özcan tandemində mərkəzə etdikləri pressinqələr itirilən topları təqəzəndi, həm də rəqibin böyük zona yaratmadı. Bu seçim komandanın əsas figura saidıyan Hakan Çalhanogluñun da faydalı iş olsalı yüksəldi. Çünkü itirilən toplardan sonra geridönüş baxımdan o qədər güclə edilmişdi.

Çexiyada Barəkin qırmızı vorəqə alaraq meydandan qovulmasına sonra türkərlərin də rahat oynayacağını düşünsək de, öksər oldu. Çexiya uzun ötürmələrə üstünlük vermekle müdafiədəki boşluqlardan yarananına qəhdəsi çəhəndə. Bir neçə dəfə qol vurmaq imkanına malik olıslar da, qapıcı Mert Günokun seyvəsi xüsusi qeyd edilmişdir. Ümumiyyətə, Türkliyədən on böyük problemlərdən biri mərkəz və cinah müdafiəcilişlər arasında yaranan boşluqlardır. Mövqə siğortalarında çatışmazlıqlar hər qarşılaşma müşahidə edilməkdədir.

Hücum xəttində Barış Alper Yılmaz sahəninin yaxını oynadığı planda topa sahib olsa da, qol epizodu yaratmaq baxımdan problemliyərən. Türkliyə millisi bu qarşılaşmadan qalib ayrılmış üçün topa dəha çox sahib olmalı, hücum aksiyalarını meydandanın rəqibə aid hissəsindən teşkil edilməsini nail olmalı idi. Çünki qurulan basıldı, sürlü törmələrde Cəxiya bunun öhdəsindən gələ biləndi. Möhəz belə hücumlarda birində Hakan Çalhanoglu müükəmməl zərba ilə matçda hesabı açdı. Bu qoldan sonra Cəxiyanın xəttərəsində zona dəha çox genişləndi, bu da sürlü oyungular üçün çox ənənəli imkan qazandırdı. Lakin qapıcı Mert Günokun kobud sohvindən sonra qol buraxan "ay-ulduzular" heç-heçəni qorumaq üçün müdafiə olunmaq möcburiyyətində qaldılar. Bütün bunlara baxmayaq, yaranan əks-hücumlardan birində Cenk Tosun vurdugu möhtəşəm qolla Türkliyə qoləbə qazandırdı.

Ümumiyyətə, Türkliyənin hazırlı heçti uğurlu nəticə qazanmama imkanı verdi. Lakin məşqçilər korpusunun fərqli qərarları fonunda oyun balansının pozulması haqlı iradlara səbəb olmaqdadır. Ümid edirik ki, her matçın fərqli keyəyi, oyun planı olduğu kimi, məşqçilər korpusu da yeni keşfləri çıxmayaq, düzgün heyətlə qardaş ölkəyə növbəti zəfəri qazandıracılar. Qarşıda komandanı dəha çətin bir sınav gözlayır. İyulun 2-də 1/8 finalda rəqib Avstriya seçəcədir.

Ügurlar, Türkliyə!

Sanyoldan qələbə şərhi

Gürcüstən millisinin baş məşqçisi Villi Sanyol Portuqaliya üzərində qazandıqları qələbəni (2:0) şərh edib.

Mütəxəssis görüşdən sonra açıqlamasında oyunçuları ilə fəxri etdiyi deyib: "Düzungü desəm, matçdan əvvəl futbolçularına no dediyimi xatırlamıram. Amma verdiyim mesaj meydanda öz futbolumu göstərmək idi. Topla oynamayaq nizam-intizam qorumaqlarını və topu alanda isə hücumu çıxmalarını istəmişdim. Onları 16-17 yaşlarında necə

oynadıqlarını xatırlamağa töşviq etdim. Və bu gün futbolçularımız bütün gözənlərini aşaraq bunu parlaq səkilde etdilər".

Təcrübəli mütəxəssis onu da olavə edib ki, zoif rəqib kimi göstəriləndə itirəcək heç nöyinin olmadığı başa düşürən: "Turnirdən əvvəl dənişdığımız yeganə şey ondan ibarət idi ki, sonradan istədiyimiz futbolu oynamadığımıza və çempionatdan lazım olan qədər həzz almadiğimizə görə peşman olmayıq. Ciyyinlərimdə heç bir



yoxdur. Bizim yeganə vəzifəmiz Gürcüstən xalqının öz oyuncuları ilə fəxri etməyinə şərait yaratmaq idi. Düşünürəm ki, biz bunu on yaxşı şəkildə yeriňe yetirdik".

*Elçin CƏFƏROV,
"Azərbaycan"*

1/8 FINAL MƏRHƏLƏSİ

29 iyun

20:00. İsveçrə - İtalya (Berlin)

23:00. Almaniya - Danimarka (Dortmund)

30 iyun

20:00. İngiltərə - Slovakıya (Helzenkirchen)

23:00. İspaniya - Gürcüstən (Köln)

1 iyul

20:00. Fransa - Belçika (Düsseldorf)

23:00. Portuqaliya - Sloveniya (Frankfurt)

2 iyul

20:00. Rumınıya - Niderland (Münhen)

23:00. Avstriya - Türkliyə (Leypsiq)

A QRUPU

KOMANDALAR	O	Q	H	M	X
Almaniya	3	2	1	0	7
İsveçrə	3	1	2	0	5
Macaristan	3	1	0	2	3
Şotlandiya	3	0	1	2	1

B QRUPU

KOMANDALAR	O	Q	H	M	X
İspaniya	3	3	0	0	9
İtalya	3	1	1	1	4
Xorvatiya	3	0	2	1	2
Albaniya	3	0	1	2	1

C QRUPU

KOMANDALAR	O	Q	H	M	X
İngiltərə	3	1	2	0	5
Danimarka	3	0	3	0	3
Sloveniya	3	0	3	0	3
Serbiya	3	0	2	1	2

D QRUPU

KOMANDALAR	O	Q	H	M	X
Avstriya	3	2	0	1	6
Fransa	3	1	2	0	5
Niderland	3	1	1	1	4
Polşa	3	0	1	2	1

E QRUPU

KOMANDALAR	O	Q	H	M	X
Rumınıya					

